

# Mühakimə

Qəflətən başına ağır zərbə endirilmiş kimi yuxudan dik atıldı. Gözleri alacalanırdı. Sifətini turşutdu. Üz-gözü qan-tər içində idi. Elə bil başını suya basıb çıxarmışdır. Öskürək sinəsində vulkan kimi püskürdü. Yatağında oturub ayaqlarını döşəməyə dirəmişdi. Sifətini ovcuna tutub dərin düşüncəyə dalmışdı. Qadının səsi beynində cingildiyirdi. "Axır günlərinlə barışa bilirsənmi?" "Yox, barışa bilmirəm!" – hikkə ilə dedi.

Yataqdan ayağa durmaq istədi. Nəyisə fikirləşib, kimsə ona təkidlə ayağa durmağa icazə vermiş kimi, tərəddüdlə qayıdır yerində oturdu.

– Yox, deyəsən, bu məni boş buraxmaq istəmir. – Təəssüf hissi ilə başını yellədi:

– Barışsam da, barışmasam da, olanım budur, – deyindi. – Adamin əvvəli gəlincə axırı gəlsin.

Qadının son məhkəmə iclasındaki sözlərini xatırladı. "Allah sənin cəzani versin! Onsuz da hamınız bir bezin qıraqısınız. Ortalıqda olan haqq-ədalət itib-batıb, amma mən Allahımın ətəyindən yapışram, Allahan mərhəmətinə siğınram".

– Hə, onda mən də az-çox bezin bir qıraqı sayla bilirdim. – Başını önə, arxaya əyib sifətini turşutdu. – Zamanə elə gətirdi ki, indi heç bezin qıraqı da ola bilmədim. Daha heç kiməm. Görünür, qismət beləymiş.

Onda vəkil onun yanına bir neçə dəfə xahişə gəlmışdı. "Möhtərəm hakim, onun heç bir günahı yoxdu, – demişdi. – Özünüz də yaxşı bilirsiniz ki, onu şərləyiblər. Özü də lütün biridir. Atası mühəribədə şəhid olub. Yaşlı anasından başqa bir kimi, kimsəsi yoxdu. Anasının göz yaşına, özünün cavanlığına xatir bu işi ədalətlə həll edək getsin. Göydə Allaha da xoş gedər".

Əhəmiyyət verməmişdi. Sakitcə oturub vəkili dinləmişdi. Vəkil sözünü ona çatdırıb otaqdan çıxmışdı.

Axırıncı dəfə vəkil onun yanına gələndə üzünü bozardıb, "A kişi, deyirsən, günahsızdı, Allaha da xoş gedər" – düzdü?

Qalib ŞƏFAHƏT



Vəkil onun sözünü başı ilə təsdiqləyib, – bəli! – demişdi.

– Başqası bilməsə də, sən ki yaxşı bilirsən? – O, səsinin tonunu bir az da qaldıraraq, – az-çox bizim işimizdən xəbərdarsan. Çox şey var ki, bizdən asılı deyil. İndi elə bir zamandır ki, işləmək istəyirsənsə, yuxarının xoşuna gəlməlisən. Vaxtlı-vaxtında dediklərini çatdırımlısan. Özün də deyirsən lütün biridir... Mənə nə! Hami necə, mən də elə, elə bilirsən, təkcə mən belə işləyirəm... Bu mənlik olan iş deyil. Necə deyiblərsə, eləcə də olmalıdır. Mən özbaşına heç nəyi dəyişə bilmərəm. Yaxşısı budur, get, sən də öz işinlə məşğul ol".

Gərək belə etməyəydim, axırı necə olsaydı da, vəkilin sözünə baxaydım. Gör aradan neçə il keçib. Heç nə yaddan çıxmayıb. – Təəssüflənib başını buladı. – Sonranı nə bilmək olurmuş, eh, vəkil onda düz deyirmiş.

\*\*\*

Onda məhkəmə zalında, müttəhim kürsüsündə əyləşən o gənc oğlanın (deyəsən, adı Arif idi, yadımdan çıxmayıbsa) etikadan kənar üstünə bağırmışdı. "Deyirsen, təqsir məndə deyil. Yaxşı, bəs özünün mərifət-qanacağın, tərbiyən harda qalib? Özündən böyüyün, vəzifəli adamin üzünə ağ olursan. Bilirsən o kimdi? Tanıyırınmı sən onu?

Gənc oğlan dilini sürüyərək, – “Bəli. Möhtərəm hakim”, – demişdi.

– Tanıyırımdınsa, gərək belə etməyəydim. Ağa deyir sür dərəyə, sür dərəyə. Ağa ilə ağalıq etmək olmaz! Nə desəydi, sən susmalıydın, sözə baxıb başını gırləməliydin. Bəlkə, onun da sizə rəhmi gələrdi.

Gənc oğlan yerindən qalxıb, ədəb-ərkanla söz istəmişdi: – “Möhtərəm hakim, şəhid atama söyüdü. Mən də dözəmmədim” demişdi. Dedim, “Şərəfsiz, şəhidi söyürsən?” O da elə buna bənd imiş kimi bir neçə şahid tapıb məni həmin andaca polis çağırtdırıb götüzdürdü. Şükür Allaha, indi şahid tapmağa nə var ki! Guya vəzifəli adamı təhqir etmişəm, şərəf və ləyaqətini alçaltmışam. Bir dəfə mənə özü demişdi, “belə ağıllanırsan, səni başqa cür ağıllandıracam”.

Anası dözməyib söz istəmişdi: – “Möhtərəm hakim, mənim balamı şərə salıb, bəhanəsi də odur ki, bizim daxmanı əlimizdən alsın. Bir neçə dəfə demişdi. “Sənin ucuq daxmanın mənim o boyda imarətimin yanında nə işi var? Çox eybəcər görsənir. Mütləq burdan köçməlisiniz!”

Onda o, ərkyana, bir az da sıfatını turşudub demişdi: “Köç deyirdi, köçəydin, burda nə çətin iş var idi!”

Qadın səsini qaldırıb, “sizdə insaf deyilən şey yoxdur. Necə ərimdən qalan evdən çıxmış? Onun üçün yöndəmsiz daxma olsa da, mənim üçün çox şeydi o ev. Şəhid ərimlə birgə olan xatırələrmiz yaşayır o evdə. Son dəfə o evdən çıxb. Onun nəfəsi dəyib o evə, hənirtisini duyuram o evdən”.

Adama üstdən aşağı baxırmış kimi laqeydəsinə demişdi:

– Yaxşı, onda oğlun gedib, türmədə çürüyər.

Qadın göz yaşına hakim kəsilə bilməmişdi: “Allah sənin cəzani versin! Onsuz da hamınız bir bezin qırğısınızız. Ortalıqda olan haqq-ədalət itibatıb, amma mən Allahımın ətəyindən yapışram, Allahın mərhəmətinə siğınırıam” – deyib məhkəmə zalını tərk etmişdi.

Çöldə səs-küy qopmuşdu. Qadın neft töküb özünü yandırmışdı. İçindən bir ağrı keçsə də, bürüzə veməməyə çalışmışdı.

Qadının sonrakı taleyi ilə maraqlanmışdı. Xəbər tutmuşdu ki, qadın iki gün xəstəxanada yatıb, yanıq dərin olduğundan sağaltmaq mümkün olmayıb, haqq dünyasına qovuşub.

İşi elə qurmüşdular ki, hər şey yat-yut olmuşdu. Kənara səs sizməgə imkan verməmişdilər, səsi çıxanın səsini içindəcə boğmuşdular.

\* \* \*

Kaş heç oxumayaydım. Bilsəydim, axırım belə gətirəcək, nəyimə gərək idi bu oxumaq mənim. Elə kənd-kəsəkdə çoban olaydım; maldan, qoyundan saxlayıb başımı gırləyəydim. Bircə özümü xoşbəxt hiss eyləyə biləydim. Sən demə, xoşbəxtlik üçün təkcə oxumaq şərt deyilmiş. Hansı yol əl atırsan at, yenə sonda sən cəzalanırsan. Onlar dediyi kimi edirsən, Tanrı tərəfindən cəzalandırılırsan, onlar dediyi kimi etməyəndə özləri səni cəzalandırırlar.

İtirdim, itirdim, hər şeyimi itirdim. Daha itiriləsi heç nəyim qalmayıb.

Günayla elə uşaqlığımız bir yerdə keçmişdi. Onun arzusu müəllim olmaq idi. Sonralar düzgün anlaya bildim, sanki elə bu, müəllim olmaq üçün yaranıb. Müəllimlik elə bil onun boyuna-buxununa, düşüncəsinə biçilib. Mən də ki elə əvvəldən hüquqşunas olmaq istəyi ilə yaşayırdım. Zaman elə gətirdi ki, ağır zəhmət də çəksək, çətinliklərdən də keçsək, istəyimizə nail ola bildik.

İlkin dünyaya çox gec gəldi. Bunu taleyin sınağı kimi qəbul etdik. Heç bir söz-söhbət, dediqodu bəxtimizə, taleyimizə çəpər ola bilmədi. Xoşbəxt günlərimizi keçirdik. Evliliyimizin onuncu ilində İlkinimiz dünyaya gəldi. İlkinin gəlişi evimizə yeni sevinc, xoş əhval-ruhiyyə gətirmişdi.

Bəlkə də, işimlə əlaqədar idi. Məndə o qədər də dözüm, səbir yox idi. O, uşağın hər şıltəqlığına, nazına döyürdü. Bilmirəm, bu, analıq istəyindən, yoxsa müəllimlik sənətindən irəli gəldi.

O hadisədən sonra Günay necə də tam dəyişdi. Əvvəlki şuxluğundan əsər-əlamət qalmamışdı. İnsan bir anın içindəcə necə dəyişəmiş! Niyə də dəyişməsin? O hadisədə özü də ağır xəsarət almışdı, həm də aman, güman bir balamızı itirdik. Xəstəxanadan çıxandan sonra ancaq uşağın xəyalları ilə yaşayırdı.

Onda o hadisə olmasaydı, İlkinimiz on gündən sonra məktəbə gedəcəkdi. Uşağın məktəb üçün hər şeyini alıb əvvəldən hazır qoymuşdu. Elə bil tələsirdi uşağın məktəbə getməyinə. Hər gün bir dəfə məktəbli paltarını geydirib həvəslə uşaga tamaşa edərdi. Bütün arzusu gözündə qaldı. Uşaqdan sonra əşyaları ona göz dağı olmuşdu.

İki il bundan əvvəl Günay da məni tərk etdi. İndi tək-tənhayam. Sığınacaq heç kəsim yoxdu.

Çox məsləhət vermişdilər. Bilirdilər, – Günay düzələn deyil, xəstədi. – Yaxınlarım çox dirəndi, artıq olan olub, – dedilər. – Daha Günaya o dərəcədə umid bağlamağın yeri yoxdu. Başına indidən bir çarə qıl!

Heç bir məsləhətə əhəmiyyət vermədim. Belə fikirləşirdim, "kim necə düşünür, qoy düşünsün. Qismət olsayıdı, elə özümükülərdən olardı".

Arada oğlunu yuxuda görürdü. "Ata, məndən ötrü narahat olma, – deyirdi. – Burada bir nənə var, mənə çox yaxşı baxır". Deyir, "səndən oğlumun ətrini duyuram. Səni bircə an görməsəm, bağrim çatlayar, mənim üçün çox çətin olar". Mən də ona öyrəşmişəm. Anamdan çox onun xətrini istəyirəm. İstədi bağırsın, "yox, oğlum, o qadına yaxın getmə, onun qarğısına düşmüşük". Qadın üzünə bozarmışdı. "Mənim uşaqla nə işim var? Mən sənin kimi alçaq deyiləm! Mənim ədavətim səninlədir".

İstəmişdi desin, "oğlum, anan da dünyasını dəyişdi"... sözünün arxasını gətirə bilməmişdi. Qan-tər içində ağır-agır nəfəs almışdı. Oğlu onun fikrini anlamışdı. "Yox, ata, mən səni də, anamı da özüm tərk eləmişəm. Mən özüm belə istəmişəm. Mənə heç biriniz gərək deyilsiniz daha".

Başını yerə dikib maddim-maddim bir oğluna, bir də qadına baxmışdı.

\*\*\*

...Neçə gün idi evdə hazırlıq gedirdi. Səhər toya getməyə hazırlaşırıldılar. Yuxusunu qarışdırmağı onu əməlli-başlı dilxor eləmişdi. Gecə yaridan yerində o yana-bu yana eşələnmişdi. Görmüşdü, oğlu maşın yolundan keçmək istəyir, keçə bilmir. Maşın üstünə gəlir, uşaq qorxudan bağırır. Bir qadın əlini uzanıb onu xilas edir. O da, arvadı da donub durduqları yerə pərcimlənlərlər, sanki dilləri tutulur. Qadın uşağı götürüb aparır. Deyinə-deyinə deyir, "Mən neçə illərdir oğul üzünə həsrət qalmışam, indi bu uşağı mən xilas etdim, mənim olmalıdır, özümlə aparmalıyam, – deyir.

Qadın gedəndən sonra arvadı da, özü də çiğir-bağır salırlar. Nə qədər çiğir-bağır salsalar da, artıq gec idi. Qadın uşağı çoxdan aparıb getmişdi.

Səhər istəmişdi yuxusunu arvadına danışın, danışmamışdı. – Yox! – demişdi. – Yuxuya görə toya getməmək gülünc alınacaq. Arvadı da, elə onun qohumları da bəhanə gətirdiyini düşünərlər. Heç kəsi inandırıa bilməyəcək. Necə yəni, qaynı oğlunun toyuna getməyə. Hami onun yolunu gözləyir. İndi ən çox diqqətdə olan adamdır. Getməsə, deyəcəklər, yekəxanalıq edir.

Amma yuxunun vahiməsi, həyəcanı hələ canından çıxmamışdı. Çox səksəkəli olmuşdu.

Yolda qəflətən gözünə qaranlıq çökdü. Qabaqdan od-alov içində olan qadın maşına tərəf qaçırdı. Qəflətən, anidən maşını yana çəkdi. Qulaqlarına xışlıtlı səsləri gəlirdi. Sonrasını bir neçə gündən sonra xəstəxanada ayılandan sonra bildi.

\*\*\*

Heç bunlarda insaf deyilən şey yoxdur. Lazım olanda səndən istifadə edirlər, lazım olmayanda səni şələ-külən qarışq bayırə tullayırlar. Əvvəlcə səni diş pastası kimi sixırlar, sixırlar, sonra da istifadəyə yararsız olduqda "tubik" kimi zibil yeşiyinə atırlar. Daha bundan sonra kimə la-zımsan! – deyirlər.

Oğluma görə də məni mühakimə etmədilər. Kimliyindən asılı olmayaraq insanın başına hər an iş gələ bilər. Heç kəs hadisədən siğortalanmayıb. Sən bunu bilə-bilə etməmisən, – dedilər. – Axı cinayət cinayətdi, fərqi nədir. Mən törətmışəm, ya başqası törədib.

Heç o qadına görə, onu oğluna görə də gözün üstə qaşın var deyən olmamışdı mənə, əksinə, hələ alqışladılar da mənə.

Ondan asılı olmayaraq bu hadisə baş vermişdi. Bu da onun taleyinin həll olunmasına gətirib çıxarmışdı. Kiminsə qohumunu etdiyi mühakimə kimisə yaman qəzəbləndirmişdi. "Yaman yerdə axşamlamışam", – deyirdi.

Onun bu hərəkəti kiməsə sataşmaq kimi qəbul edilmişdi. İş işdən keçəndən sonra xəbər tutmuşdu. Demişdilər, "Hər şeyi vaxtında bilmək lazımdır, gərək ayıq-sayıq olasan, kimin kim olduğunu vaxtında biləsən. Ağı qaradan seçməyi bacarasın. "Get", – demişdilər, – daha bizə lazım deyilsən! İndən sonra vaxtnıçox olacaq. Papağını qabağına qoyub düşünərsən, bəlkə, ağlin başına gəldi, – demişdilər.